















## ON YAŞLI AYXAN HƏŞİMOV KİKBOKSİNGİN WTKA VERSİYASI ÜZRƏ DÜNYA ÇEMPİONU OLUB



Kikboksing WTKA versiyası üzrə İtaliyanın Karrara şəhərində dünya çempionatı keçirilib. Yarışda ölkəmizi təmsil edən Azərbaycan Kikboksing Federasiyasının üzvü 10 yaşlı Ayxan Həşimov dünya çempionu olub.

Balaca Ayxan ilk döyüşdə Serbiya təmsilçisi, yarıfinalda rusiyalı rəqibi və finalda isə İtaliya idmançısı üzərində inamlı qələbə qazanaraq qızıl medala sahib çıxıb.

AZƏRTAC-ın əməkdaşı ilə söhbətində A.Həşimov yarışa müəllimi, tanınmış Azərbaycan kikboksçusu Eduard Məmmədov ilə çox ciddi hazırlaşdığını bildirib: "Mənə göstərdiyi etimada

görə məşqçimə təşəkkürümü bildirirəm. Bundan sonra daha əzmlə çalışıb mənə dəstək olanların ümidlərini doğrultmağa çalışacağam. Qazandığım qələbəmi isə valideynlərimə həsr edirəm".

İtaliya turnirinin ilk beynəlxalq sınağı olduğunu deyən balaca Ayxan bu gündəlik ölkə çempionu və klublararası respublika birinciliyinin qalibi olub.

A.Həşimov deyib: "Qarşıda məni Mayamida təşkil olunacaq beynəlxalq yarış gözləyir. Hazırda mən növbəti yarışa ciddi hazırlaşırıam. Ümid edirəm ki, İtaliyadakı uğurumu təkrarlayıb növbəti yarışlarda da mükafatçılar sırasında yer alacağam və Azərbaycan bayrağını ən yüksək dalgalandıracağam".

## Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının I dövrəsinin beşinci turuna yekun vurulub

Naxçıvan şəhərində İlah Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının I dövrəsinin beşinci turuna yekun vurulub.



Beşinci turda "Lokomotiv" "Sumqayıt" komandasına (3:0), MOİK "Nəqliyyatçı"ya (3:2), "Neftçi" isə

"Naxçıvan" komandasına (3:0) qalib gəlib.

Bununla da Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan və Naxçıvan Voleybol federasiyalarının birgə təşkil etdikləri çempionatın I dövrəsi başa çatıb.

## RAFAEL AĞAYEV KARATE ÜZRƏ BEŞQAT DÜNYA ÇEMPİONUDUR

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatı Azərbaycan milli komandası üçün uğurlu olub.

Karate üzrə dördqat dünya çempionu Rafael Ağayev (75 kq) növbəti dəfə dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev yarıfinalda iranlı idmançıya qalib gəlib. Bununadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömr ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev beşqat dünya çempionu adını qazanıb. Bununla da Rafael Ağayev rekord sayda dünya çempionu kimi adını dünya karate idmanı tarixinə yazıb.

Finalda mübarizə aparən digər idmançımız – 84 kq çəkidə döyüşən Ayxan



Mamayev yapon karateçisi Araqa Ryutaronun müqavimətini qıra bilməyib və yarışı gümüş medalla tərk edib.

60 kq çəki dərəcəsinə tatamiyə çıxan Firdovsi Fərzəliyev bürünc medal uğrunda görüşdə Mərakeş idmançısı Abdelsalam Ameknassi ilə qarşılaşıb. İnamlı mübarizə aparən F.Fərzəliyev qələbə qazanaraq, çempionatın bürünc medalına sahib olub.

## KİKBOKSÇULARIMIZ AVROPA ÇEMPİONATINDA DÖRD MEDAL QAZANIBLAR



Sloveniyannın Maribor şəhərində kikboksing üzrə Avropa çempionatı keçirilib.

"Neftçi İdman Klubu"nun milli komandanın heyətində təmsil olunan kikboksçularından Anar Əhmədov (51 kq, K-1 kontakt) və Çingiz Əhmədov (51 kq, lou-kontakt) yalnız final döyüşündə məğlub olaraq qitə çempionatının gümüş medalı ilə kifayətləniblər.

Elşad Ələsgərov (54 kq, K-1 kontakt) isə bürünc medala sahib olub.

Veteranlar arasında təşkil olunan yarışda isə Sadiq Bağrov üçüncü yeri tutub.

## Azərbaycan kikboksçusu erməni idmançını məyus edib

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksing Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.



Federasiyadan bildiriblər ki, Almaniyannın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov ringdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov elə birinci raundda Cioran Apuyepyanı nokauta salaraq qələbə qazanıb.

Qeyd edək ki, "A1 World Combat Cup"un təşkilatçılığı ilə keçirilən yarış dünyada "Səkkizlik" adı ilə də məşhurdur.

## Klubun yetirmələri 4 qızıl, 3 gümüş və 8 bürünc medala sahib çıxıblar

Hövsan Olimpiya İdman Kompleksində qarışq döyüş növləri (MMA) üzrə açıq Bakı kubokuna yekun vurulub.



Turnirdə 20 komandanın tərkibində 200-ə yaxın idmançı yarışıb.

"Neftçi İdman Klubu"nun yetirmələri də paytaxt yarışının kuboku uğrunda mübarizə aparıblar.

Klubun yetirmələri 4 qızıl, 3 gümüş və 8 bürünc medala sahib çıxıblar. Onlardan Teymur Məmmədov (42 kq), Məhəmmədali Hüseynov (66 kq), Yolqulu Məmmədov (77 kq) və Əli Əlizadə (100 kq) bütün döyüşləri qalibbiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.



## Cüdoçularımızın "Böyük dəbilqə" beynəlxalq turnirindəki çıxışı yüksək qiymətləndirilib

Azərbaycan cüdoçuları Əbu-Dabidə keçirilən "Böyük dəbilqə" beynəlxalq yarışında uğurla çıxış ediblər. Milli komandanımız üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Turul Səfəliyev müvafiq olaraq qızıl, gümüş və bürünc medal qazanıblar.



Qazanılan uğurla bağlı noyabrın 3-də Gənclər və İdman Nazirliyində mətbuat konfransı təşkil olunub. Beynəlxalq yarışdan Vətənə qayıdan mükafatçılar da tədbirə qatılıblar.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən diqqətdən, atletlərimizin beynəlxalq arenadakı uğurlu çıxışından və ölkəmizin irimiyəli yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb. Həmçinin digər idman növləri kimi cüdonun da respublikamızda inkişaf etdiyini diqqətə çatdırıb.

Beynəlxalq turnir mükafatçıları yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini və "Böyük dəbilqə"yə ciddi hazırlaşdıqlarını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan millisi kişilərin yarışında komanda hesabında birinci yeri tutub. Aktivində bir qızıl və üç bürünc medal olan Rusiya yığması isə ikinci yerdə qərarlaşıb. Bir qızıl və bir bürünc medal qazanan Serbiya cüdoçuları isə turnirin üçüncüsü olublar.

Xatırladaq ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı "Böyük dəbilqə" turnirində Azərbaycan millisi 12 idmançı ilə təmsil olunub.

## 9 güləşçimizdən 7-si mükafatçılar sırasına düşə bilib

Rusiya Federasiyasının Kostroma şəhərində yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə VII Ümumrusiya açıq turnirində "Təhsil" Respublika İdman Mərkəzinin Lənkəran filialının güləşçiləri də iştirak ediblər.



Altı ölkəni təmsil edən 245 idmançının mübarizə apardığı turnirdə Lənkəranın 9 güləşçisindən 7-si mükafatçılar sırasına düşə bilib. Qazanılan medallardan dördü qızıl, ikisi gümüş, biri isə bürünc olub.

Qızıl medallara Mirkəzəm Fətəyev (38 kq), Radik Əkbərov (54 kq), Ruslan Dadaşov (58 kq) və Tahir Allahverdiyev (66 kq), gümüş medallara Mirayim Məmmədov (46 kq) və Əkbər Əkbərov (55 kq), bürünc medala isə İbrahim Məcidzadə (50 kq) sahib çıxıb.

Turnirin nəticələrinə əsasən, ümumi komanda hesabında "Təhsil" Respublika İdman Mərkəzinin Lənkəran filialının komandası birinci yerə layiq görülüb.

## Azərbaycan Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir



Gələn il fevralın 18-19-da Bakıda batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) "AGF Trophy" dünya kuboku yarışını keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası (AGF) yarışın yüksək səviyyədə təşkili məqsədilə könüllülərin qəbulunu elan edir.

AGF-dən bildiriblər ki, könüllülərin əsasən nüməyəndə heyətlərinə tibbi xidmətin göstərilməsi, akkreditasiya, katibliyin işlərində, mükafatlandırma və digər istiqamətlərdə fəaliyyət göstərmələri nəzərdə tutulub.

AGF bu yarışın könüllülərinə 2017-ci ildə təşkil olunacaq idman gimnastikası (16-19 mart) və bədii gimnastika (28-30 aprel) üzrə FIG "AGF Trophy" dünya kuboku yarışlarına da könüllü kimi qatılmaq imkanı verir.

Batut gimnastikası üzrə dünya kubokunda könüllü olmaq istəyən gənclər noyabrın 20-dək <https://goo.gl/forms/PD0KCGIzGv35sA2> internet sahifəsinə daxil olub elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.

# ALLIANCE

Baku AZ1025, AZERBAIJAN – Khatai district, 38A, N.Aliyev street | Tel: (+99412) 464 15 31 / 32 | Fax: (+99412) 464 15 33  
E-mail: info@caspmarine.com URL: www.caspmarine.com

## Antalya

**Kuşadası**

3\* - 199 USD  
4\* - 249 USD  
5\* - 299 USD

4\* - 249 USD  
5\* - 299 USD

**Xidmətlərimiz:**

- ❖ Viza dəstəyi
- ❖ Mehmanxanaların sifariş
- ❖ Aviabiletlərin rezervasiyası
- ❖ Ekskursiya və transfer
- ❖ MICE(Toplantı, Təşviq, Konqres, Tədbirlər)
- ❖ Səfər sığortası
- ❖ Bonus proqramları
- ❖ Güzəştli ödəniş

**Üstünlüklərimiz:**

- ❖ 24/7 dəstək xidməti
- ❖ Rahət ödəniş seçimləri
- ❖ Sürətli cavab
- ❖ Xüsusi tariflər

**BlueSky**  
TRAVEL

Tel: (+994 12) 464 15 31/32 (ext 154)  
Mob: (+994 51) 351 00 01  
Email: info@blueskytravel.az  
Web: www.blueskytravel.az

<p><b>BAŞ REDAKTOR</b> Rasif İman oğlu <b>TAHİROV</b></p>	<p>Ünvanımız: AZ1003, Bakı şəhəri, Xanlar küçəsi, 22 <b>TELEFONLARIMIZ:</b> Baş redaktor (050) 670-33-76 Redaktor (070) 252-39-02</p>	<p>Qəzetin təsisçisi: "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti</p>	<p>Qəzet "Dəniz" qəzetinin kompyuter mərkəzində yığılmış, səhifələnməmiş və "Azərbaycan" nəşriyyatında çap olunmuşdur</p>
<p>Şəhadətnamə: 275 Tiraj: 2000 Sifariş: 3182</p>			